

## Tural Turan

\*\*\*

İndi naməlum əsgər məzarına dönüb  
uşaqlığımızın xatirələri.  
Hamısı  
soyadını unutduğumuz küçələrdə uyuyur.  
O küçələrdə ki,  
göz yaşlarımızı  
kimsəsizlər evində qoyub qaçmışdıq.

Tənhalıqdan bezəndə  
özünü partladır bütün keçmişlər;  
İndi hər xatirənin birdən çox məzarı var.  
Unutmağa tapınmasaq,  
naməlum qəbirlərdə doğulacaq gələcək.

İndi islanmış alın yazılarımız  
payızın son küləyində quruyur.  
Daha əlini üzüb ağuşumuzdan,  
İndi xatirələrimizlə söhbətləşir divarlar.  
Kim bilir,  
bəlkə də, darıxanda elə başdaşıyla dərdləşir  
bütün unudulmuş məzarlar!?

\*\*\*

Atasız uşaqların oyuncaqlarını güllələdilər,  
beləcə, taxta çıxdı ikinci yetimlik.  
Ölsələr, qəbirlərinə oyuncaq da qoyun,  
darıxmasınlar..  
Ölməsələr,  
övladlarının oyuncağı ilə oynayacaqlar..  
İndi anlayıram, İndi –  
sülh dövrünün terror aktlarıdı  
müharibə uşaqları...

### **Mən öləndə...**

İynə-sap gətir,  
tik gülüşlərimin yamaqlarını.  
Sonra sarı xoşbəxtliyimin yaralarını.

Ölsəm, külümü yandırılıb  
səni hərf-hərf sevdiyim  
kitablar vərəqlərinin arasına səpərsən.



Mən öləndə  
məktub göndərsən, qağayılara  
dənizlərin başı üstə  
bir dəqiqəlik sayğı duruşunda dayansınlar.

...Mən öləndə  
nəbzini yoxlayarsınız göy üzünün...  
Mən öləndə  
evimizə başsağlığına gələcək küləklər.  
Qəfil yıxılısam, həkim çağırmayın,  
Qorxuram ölüm ayağında da  
köməyimə ilham gələ, təb gələ.  
İstəmirəm son şeirimi kimsə eşitsin,  
İstəmirəm!

Son şeirimi içimdə aparmaqdı məqsədim.  
İstəyirəm son şeirimin  
ilk oxucusu Tanrı olsun  
və bir də bu dünyaya qayıtmayanlar.